

**Səmistan NƏZİRLİ**

(Əvvəli ötən saylarımda)

Heyətə düşdülər Mustafa ağa əsasını yerə dirayıb biraz aralıda dayandı. Zəndə baxış talvarın qabağında atları tumarlayan Bacaq Rəhimə ağır addimlara yaxınlaşdı. Əssasını qaldırıb kül rəngli kəhər ürgəni göstərdi.

- Nəzir, - dedi bu Bacaq oğlunun atidi, yoxsa sənin.

- Mənimdi, ağa.

- Bu Türkmen cinsidir, xalis türkmen, bunu hardan almışan, mən at tənəyinam.

- Ağa, Kəsəmən kəndində qovdar İdris ağa var. O, ildə bir-i ki dəfə dəryanın o tayına keçib Türkmen atları gətirib Qazax bazarında satır. Amma yaman baha verir, gözüm düdü, xoşuma gəldi baha da olsa aldim.

- Neçəye aldın, oğul, saqlıqla işlət, əsl baylara layiq kəherdir.

- Yüz təmənə deyirdi, səksən beşə al bildim.

- Kişinin atı da arvadı kimi etibarlı olarsa ona ölüm yoxdu. - Ağa bir-i ki addim da ireli gəlib ata zənglə baxabaxa zəhmi sesle: "Hey, hey, çər dəyməsin sənə" - deyib təpindi.

Kürən dal ayaqları üstə qalxıb qamçı kimi nəzildi. Gözlərimi geniş açıb, qarımı yığdı, qız kimi zərif vücudunu göstərdi. İki - üç dəfə kesik-kesik güməldənib, səkili qabaq ayağı ilə yeri döyəclədi.

- Nəçə yaşı var, bu şeytanın?

- Üç ay bundan qabaq dörd yaşı oldu.

- Görünür körpe vaxtı ona arpa verməlisən, ona görə nərmə-nazikdi.

- Atam qoymadı. - Dedi körpe at dörd yaşına qəder arpa yeməmlidir. Arpa versən qabaq qolları tutular, yerişini itirər. Dörd yaşına qəder madyanın yemi ot ve inek südü olmalıdır.

Kefi durulan Mustafa ağa gülümsüdü dedi:

- Elin sınağdan keçirdiyi belə bir deymiy var: "at dörd yaşında həddi-bulluğa çatır, dördə yoxla, beşde atdı, yeddi də ya saxla, ya sat!"

At on yaşına girdi, demək dona girdi. Bu göyçəyə dil bilməyi kim öyrədi?

- Nökeriniz öyredib, ağa. Əlbəttə, dostunuz sərkər Abdullanın məsləhəti...
-

Sənə məsləhətim, olmaya-olmaya bu ceyran atını canişin görsün. O da yaman at həveskarı. Görse mütləq gözü düşəcək. Şəhərə girəndə sövdəgərlər üçün Tamaşa karvansarası var. Atlarınızı həmin karvansaraya saxlamağa verin. Şəhəre piyada gedin.

- Ağa, atları Tamaşa karvansarasına verib, Rəhimə de yanında qoyacam. Özüm İsrəfil ağanın da, canişin də qəbuluna tek gedəcəm.

Mustafa ağa çəliyi yere bərkədən vurub: - De Allah amanında, Size bir da-

YADİGAROĞLU MUSTAFA AğANIN XEYİR-DUASI

ha uğur olsun deyirəm. Şad xəbərlə qayıdasınız.

Nəzir, oğlum, atalar deyib ki, cəhd qəza, istekdə bəla, deyil bu xeyirxah işə el qoymusən. Casarətli ol. Canişin həzurunda da bele dilli-dişli danış. Canişin də insandı. O, səni başa düşəcək. Bilirsən ki, esas mənim razılığımdır. Bunun üçün sənə sənəd də verdim. - Bir anlıq fikrə gedib aqalı təşəxxüs ilə gülümşünüb: - Yaxın gel səni öpəm - deyib, çəliyi bərk-bərk söykedə. - Sənə elini irəli uzadıb - Sənin kimi ağıllı, müdrik oğulun alnından öpərlər...

1 Tamamşev karvansarasını 1835-1840-ci illərdə Gürcü sahibkarı Gabriel Tamamşev tikdirib. Qafqazın müsəlman əhalisi ora Tamaşa karvansarası deyirdi. 1930-cu illərdə Lavrenti Beziya Gürcüstəndə rəhbər olanda onu uçaqtardı. O vaxtlarda Tiflisdə 170 min əhalisi yaşayırı. Onun 30 minindən çoxu Azərbaycan əhalisi idi. -S.N.

Üğurlu Səfər

İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa həmisi hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmussular. Belə adamların bacarığı və sözləri bizə nəsihətdir.

**Abbasqulu ağa Bakıxanov
(21.06.1794 - 1847).
Alim və mütəfəkkir şair**

Tiflisə çatan kimi Nəzir, Nikolayev küçəsindəki 88 nömrəli mülkədə yaşıyan rotmistr İsrəfil ağanın evinə getdi. Amma onu evdə tapmadı. Arvad Səide xanım dedi ki, komandan onu bir neçə saatlıq on günlüyə Qars şəhərinə ezan edib. Səide xanım onu da dedi ki, sənin geleceyini İsrəfil ağa bilirdi. Qaynatam Mustafa ağa bir Borçalı bəyindən xəbər gəndərmişdi. İsrəfil ağa da mənən tapşırıldı ki, siz gedərsiniz canişinlikdə qeydiyyat katibi Mirzə Mustafa ağanın yanına, o ağa hər seydən halıdır. Mirzə sizə canişin qəbuluna girməyə kömək edəcək.

Günəş günorta yerinə çatmışdı. Nəzir Kür qraqındakı mərkəzi yola çıxıb xeyli fikirlərə. Rotmistr İsrəfil ağanın Tiflisdə olmamasına görə üzəyi ümidişizliklə çırpinirdi. Öz aləmində ilk uğursuzluğun onu məyyus etmişdi. İki fikir arasında qalmışdı: bundan sonra canişinliyə gedib-getməməyi öz-özlüyündə götür-qoy edirdi. "Bəlkə gözləyim İsrəfil ağa qayıtsın, sonra...". Mirzə Mustafa ağanı yerində tapıb-tapmayaçığında bərk narahat idi. Fikir-xəyalında dumanlı, bərəzənən dənən dənən nəzərləyirdi. Bəlkə heç getməyim bu gün mənim tikəm ovsanata düşmür, fikrini özündən qova bilmirdi.

Bir-i ki addim aralıda qoşa atlı bərəzəqli konka zəngi çapıb dayandı. Dərhal ona təref cumdu. Konkanın canişinliyə təref getdiyi konkadən düşən əli çəlikli kişidən soruşdu. "Hə" cavabı alan kimi konkaya minib Qolovinsk prospektindəki Qafqaz canişinliyinin sarayı yanındakı dayanacaqda düşdü. Sarayı qabağındakı kiçik baxçanın tinində rumsundırı və furankalı bir neçə kişi səhəbat edirdilər. Sarayı giriş qapısı tayba-tay açıq idi. Qapının sağ və solunda əli silahlı iki cavan zabit dayanmışdı. Zabitlərdən biri irəli durub Nəzirin qabağını kəsdi. Ona başdan ayağa töccübə baxıb: - Hara, - dedi. Burda nə işiniz var?

Bir-i ki addim aralıda qoşa atlı bərəzəqli konka zəngi çapıb dayandı. Dərhal ona təref cumdu. Konkanın canişinliyə təref getdiyi konkadən düşən əli çəlikli kişidən soruşdu. "Hə" cavabı alan kimi konkaya minib Qolovinsk prospektindəki Qafqaz canişinliyinin sarayı yanındakı dayanacaqda düşdü. Sarayı qabağındakı kiçik baxçanın tinində rumsundırı və furankalı bir neçə kişi səhəbat edirdilər. Sarayı giriş qapısı tayba-tay açıq idi. Qapının sağ və solunda əli silahlı iki cavan zabit dayanmışdı. Zabitlərdən biri irəli durub Nəzirin qabağını kəsdi. Ona başdan ayağa töccübə baxıb: - Hara, - dedi. Burda nə işiniz var?

Onun eyhamla soruşmasından hiss olunurdu ki, belə bir ali sarayda türk kəndlisinin nə işi ola bilər.

- Ali - Həzərət canişinə məktub gətirmişəm. Məni qeydiyyat katibi Mirzə Mustafa ağa çağırıb.

- Dayan, çəkil qıraqa, gözlə, indi xəber veririk - deyən zabit yerinə qayıdır, hərbi qaydada dim-dik dayandı. Bir az sonra saraydan çıxan yaxasında Georgi xəç ordeni, komerindən xəncər sallanan kazab zabit amirane səsə de di: - Get, polkovnik Mirzə Mustafa ağa cənablarına de ki, bir kəndli dindəşməz gəlib onu çağırımsınız?

- Xəbərdaram, - dedi məni polkovnik Həzərətləri göndərib, bu kəndlini onun həzuruna aparmalıyım.

- Üzünü Nəzirə tutub - Dalimca gəlin - deyib birgə geri qayıtdılar.

Düz qamətli, qumral gözlü polkovnik Mirzə Mustafa ağa ayağa durub



**General-leytenant İsrəfil bay
Mustafabəf oğlu Yadigarov
(15.12.1815 - 06.02.1884)**

ariq, damarları çıxmış əlini uzadıb Nəzirilə somimi görüşdü. Hörmətə ona əyleşməyə yer göstərdi. Nəzir dərinden nəfəs alıb oturdu. "Demək Səide xanım yalan demirmiş. Yoxsa məni belə hörmətə qəbul eleməzdilər: - fikirləşən Nəzir özündə xeyli toxaxlıq verdi.

Polkovnik şəvə kimi ağılı - qaralı saçlarını geriye sıqlayıb amirane səsə dedi: - Bir daha xoş gəlmisiniz, - demək rotmistr İsrəfil ağanın qohumu Nəzir sizsiniz?

- Bəli, ağa, mən dünəndə gəlmisəm...

- Bilərem, xəbərim var. Axşam Səide xanım uşaq göndərib məni xəbərdar eleməndi. De görüm, aqsaqqal dostum Yadigaroğlu Mustafa ağanın kefi necədir, canı-başı salamatdır mı?

- Cox yaxşıdır, Sizin cavan canınızna dua-sənə edir. Ərz etdi ki, səmimi salamlarını size çatdırırmı.

Polkovnik "Limanı" popirosuna bir qullab vurub xoş əhval-ruhiyə ilə:

- Minnətdaram, - dedi, salam gəndərən də sağ olsun, getirən də. Təəssüf ki, bu gün canişin Alihəzərətlərinin qəbuluna düşə bilməyəcəksiniz. Üç gün əvvəl çoxdan axtarılan bir hərbi canının məsəlesinə baxılır. Ona görə də qraf Həzərətləri bərk möşəuldur.

Cavan bir zabit yaxınaşıb mətbəni demək üçün üzr istədi.

- Mirzə, - dedi, Nijniyovqoroddan bir anadan məktub almışq rus-türk mühərribəsindən qayitmayan oğlu haqqında məlumat istəyir, nə cavab verək?

- Maraqlanıb məlumat toplamışını özünün son taleyi necə olub, sağıdı yoxsus...

- Helak olub, Mirzə.

- Onda həmişə nə yazırsan: padşah, Vətən və provoslav dini uğrunda şəhid olub. Vəssalam! Elə də cavab yaz:

Sonra üzünü Nəzirə tutub sözünə davam etdi:

- Bu gün səhər ertə sizin məsələni qrafa məruzə etdim. Mənə tapşırı ki, Mustafa ağanın məktubunu sizdən qəbul edim. Əlahəzərətin Petrburqdan gələn iki hörmətli qonağı da var, onlarla da maşğuldur. Siza isə sabah güntə üstü təşrif etməyi ərz elədi. - Siz tək gəlmişiniz?

- Xeyir, ağa həmkəndləm Rəhim Bacaqoğlu ilə ugura birgə çıxmışq. Sövdəgərlərin Tamaşa karvansarasına düşmüşük, atlarımız da orدادı. Bunu kənddən yola salanda adaşınız Mustafa ağa məsləhət bildi.

- Mustafa ağa elə təklif eibə, demək atların qoyməlidir. Ora bəhali dayanacağdır. Cox vaxt ora ağalar, bəylər düşür.

- Bəli, ağa, düz buyurursunuz atlarımız Türkmen kəhəridir.

- Olarını burdan çıxanda birgə gedək Sizin və hamının təriflədiyi Türkmen atlarını mən də görüm. İndiyə kimini görməmişəm.

- Əlbəttə olar - az qaldı desin ki, qurbəndə sənə Türkmen kəhəri. Dərhal aqsaqqal Mustafa ağanın tapşırığı yadına düşdü: "Amandı Nəzir, sənin kəhərin canişin görməsin..."

- Onda həyətdəki baxçada bir az gözləyin. Əlimdə vacib işim var. Qurṭarım birgə gəderik.

Nəzir pilləkanları endikə fikirləşirdi: "Bu ağanın səmimiyyəti çox xoşuma gəldi. Əger işimiz düzəlsə kəhəri ona bağışlayacaq. Hiss elədim ki, Mustafa ağanın hörmətini saxlayan adamı. Götürməsə deyəcəm mənim belə bir kəhərim kənddə də var, peşəkəd idirəm, siz ağıya. Bu Qafqazda yek idarədir. Gələcəkdə yəni işim düşə bilər. Həm də belə ali idarədə adamın sözükeçən tanış olsa yaxşıdır".

Yarım saat keçər-keçməz Mirzə geldi. Yol gedə-geda səhəbet edən Mirzə birdən soruşdu:

- Nəzir, sizin kənddə nə qədər əhali var?

- Yüz iyirmi, yüz otuza yaxın olar.

- Belə çıxır ki, kəndinizin bütün qayığısını, dərd-sərini fikirləşən oğulSAN. Bu çox yaxşı keyfiyyətdir. Sər deyilse neçə yaşı var?

- Bu yaz iyirmi beş olacaq.

- Tiflisdə çox olmuşsan?

- On dörd yaşında bir dəfə atamlı gəlmisəm. Az da olsa şəhərə bələdiyim var.

- Bilirsən niye soruştun. Bir az ehtiyatlı olun, pul-paranızı cibinizdə möhkəm saxlayın. Böyük şəhərdir, burda hər zümrəden insan var. Bu şəhərdə gözden kirpik çəken kintolar, anasının kelefini satan biclər, oğrular var. Hər yetənin səhəbetinə inanmayın. Adı sövdəgar məskəni olsa da, həmdə aliş-veriş məkanıdır. Tuşetiyadan golib alver edən, cibə giren, içki düşkünləri sərxəs ruslar, şəhərdə gəzdiyin yerdə başından papagını götürüb qaçan kintolar çoxdu. Onlardan uzaq olun.

(Davamı var)